

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə təbrik

Qafqazın ən böyük ali iqtisad təhsil ocaqlarından və ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəzlərdən olan Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasının 90 illiyi münasibətilə Universitetin rəhbərliyini, müəllim və tələbə heyətini ürəkdən təbrik edirəm!

90 il ərzində kiçik bir fakültədən Azərbaycanın ən aparıcı ali təhsil müəssisələrindən birinə çevrilərək böyük inkişaf yolu keçmiş İqtisad Universitetinin bu gün də sürətli templərlə inkişafının şahidiyik.

Müasir dünyada hər bir universitetin uğur göstəricilərinin əsasən üç istiqamətdə qiymətləndirildiyini görə bilərik ki, Azərbaycan Dövlət İqtisad Universiteti hər üç istiqamətdə inamla addımlayır.

Əlbəttə ki, birinci istiqamət universitetin məzunları ilə bağlıdır. Onların gələcəkdə ölkənin, regionun və dünyanın iqtisadi-sosial həyatında və idarəetmə proseslərində aktiv iştirakı, bu sahələrdə uğuru birbaşa məzun olduğu universitetin uğuru kimi qəbul olunur. Bu baxımdan İqtisad Universiteti daim Azərbaycanın sosial-iqtisadi həyatında görkəmli yerləri tutmuş məzunları ilə seçilmişdir. Universitetin yaranmasının 90-cı ilinə təsadüf edən hazırkı tarixi dövrdə isə onun məzunlarının üzərinə daha böyük vəzifələr düşür. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatları dəstəkləyə biləcək, bilik səviyyəsi yüksək, dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilən, peşəkar kadrların hazırlanması İqtisad Universitetinin qarşısında duran əsas vəzifələrdəndir.

İkinci istiqamət, heç də birincidən geri qalmayan, iqtisadi tədqiqatların aparılmasıdır. Ölkənin iqtisadi problemlərini araşdıran, həll yolları təklif edən iqtisadi təhlil institutları hər bir dövlətin əsas strateji institutlarından hesab olunur. İqtisadi təhlil institutlarında görkəmli iqtisadçı alimlər, professorlar ətrafında formalaşan güclü “iqtisadi məktəblər” ölkənin və dünyanın taleyüklü məsələlərinə öz töhfəsini verməklə, universitetin əsas göstəricilərindən hesab olunur. İqtisad Universitetində son illərdə İqtisadi Araşdırmalar Elmi-tədqiqat institutu və müxtəlif fakültələrdə aparılan elmi tədqiqatların, məqalələrin beynəlxalq jurnallarda dərc olunması, Universitetin alimlərinin beynəlxalq elmi konfranslarda və müxtəlif elmi-innovativ layihələrdə iştirak etməsi Universitetin dünya reytinglərində mövqeyini daha da yaxşılaşdırır. Təqdirəlayiq haldır ki, İqtisad Universiteti dünya reytingindəki mövqeyinə görə bir çox Avropa universitetləri ilə çiyin-çiyinə dayanır.

Nəhayət, müasir dünyada ali təhsil ocaqlarının əsas inkişaf istiqamətlərindən biri də müasir təhsil texnologiyalarından istifadə edilməsidir. Bu gün İqtisad Universiteti Azərbaycanda elektron təhsili uğurla tətbiq edən əsas universitetlərdən biridir. Bu, təhsilin keyfiyyətini artırmaqla və Universitet-Tələbə münasibətlərində yeni imkanlar

açmaqla yanaşı, həm də Universitetin dünya təhsil məkanına inteqrasiyasına xidmət edən əsas amillərdən biridir.

Ümumiyyətlə, İqtisad Universiteti təhsildə yenilikçilik baxımından ölkədə həmişə qabaqcıllardan olmuşdur. Vaxtilə İqtisad Universitetində xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə münasibətdə yeni təhsil mühitinin yaradılması məqsədilə “Xüsusi İstedadlar Qrupları” modeli tətbiq edilməyə başlamış, bu model qısa müddətdə uğurlu nəticələr vermiş, özünü doğrultmuşdur. Sonradan bu modelin daha təkmilləşdirilmiş forması hesab edilən “SABAH” qrupları zənciri Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində daha geniş miqyasda uğurla tətbiq edilməyə başlanmışdır.

İqtisad Universitetinin son illərdə ardıcıl olaraq həyata keçirdiyi effektiv fəaliyyətini müşahidə etdikcə qarşısına qoyduğu ambisiyalı “100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilmək!” hədəfinin elə də uzaqda olmadığına əminliyimiz daha da artır.

Sonda bir daha Azərbaycan Dövlət İqtisad Universitetini 90 illik yubileyi münasibətilə təbrik edirəm və Universitetin bütün kollektivinə şərəfli elm və təhsil yolunda bol enerji, zəhin açıqlığı və uğurlar arzulayıram!

Dərin hörmətlə,

Rəşad Nəbiyev “Azərkosmos” ASC-nin Sədri